

İKT VASİTƏSİ İLƏ DİSKURSİV BACARIQLARIN İNKİŞAF ETDİRİLMƏSİNİN MULTİKULTURAL ASPEKLƏRİ

Açar sözlər: *İKT, diskursiv bacarıqlar, multikultural dəyərlər*

Key words: *ICT, discursive skills, multicultural values*

Ключевые слова: *ИКТ, дискурсивные умения, мультикультуральные ценности*

İnformasiya-kommunikasiya texnologiyalarının köməyi ilə kommunikativ səriştanın inkişaf etdirilməsi müasir metodikanın on cəox izlədiyi proseslərdən biridir. Tələbələrin diskursiv bacarıqlarının İKT vasitəsi ilə təkmilləşdirilməsi yollarını araşdırarkən nəzərə çarpan məsələlərdən biri on son texnologiyaların yaratdığı multikultural mühütdir. Bu baxımdan internet almışının rolunu qeyd etmək xüsusilə vacibdir. Xarici dillerin, xüsusilə ingilis dilinin tədrisi zamanı istifadə olunan müasir texnologiyalar diskursiv bacarıqları inkişaf etdirməklə yanaşı, multikultural baxışların formallaşmasına da yol açır. Multikultural dəyərlərin formallaşdırılması və zənginləşdirilməsi müasir tədris prosesində on vacib sayılan məsələlərdəndir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış sərəncam əsasında 2016-ci il Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilmişdi [1].

İngilis dili qlobal dil olaraq müxtəlif xalqlar tərəfindən istifadə olunduğundan, onun tədrisi bir çox mədəni aspektlərlə yadda qalır. Xüsusiylə, autentik mətnlər seçilərkən və diskursiv materiallarda işləyərkən həm şəfahi, həm də yazılı ünsiyyət zamanı multikultural dəyərlərin məzmunu nəzərə çarpar. Daha daqiq desək, müxtəlif film, müzakirə şouları (talk show), debat və digar diskurs məzmunları ilə tanış olarkən tələbələr müəyyən multikultural və tolerant keyfiyyətlərə yiyələnmiş olurlar. Tələbələr xarici vətəndaşlarla internet vasitəsilə ünsiyyətdə olarkən multikultural prinsiplərə səykarlıqla daha rahat və dostyana münasibət yarada bilirlər. Diskursiv çalışmaların yerinə yetirilməsi zamanı ingilis və Azərbaycan dillərinə xas "milli identifikasiya" aspektlərinin oxşar və fərqli cəhətləri tələbələrin diqqətinə çatdırılmalı və diskursun ekstralinquistik xüsusiyyətləri nəzərə alınmalıdır.

On son texnologiyaların tətbiq olunması ilə multikultural mühitin təmin olunması tələbələrin diskursiv bacarıqlarına müsbət təsir göstərir və müasir zamanın mədəni aspektlərini genişləndirir. Multikultural və başarı dəyərlərə daim sadıq qalan Azərbaycan dövləti gənclərin bu istiqamətdə inkişafını dəstəkləyir. Dünyada gedən mədəni dəyişikliklərlə birgə addımlayan gəncliyimiz haqqında akademik K.Abdullanın bir fikrini qeyd etmək istayırdı: "...Bu insan həm öz xalqını, həm də dünya xalqlarını sənsiz bir məhəbbətlə sevir. Həm milli, həm də başarı dəyərlərin keşiyində durur. Bunu görəməmək, görməzliyə vurmaq artıq mümkün deyil. 2016-ci ilin Azərbaycanda baş vermiş multikultural təntənəsi bunu bir dəfə səbüt etdi" [2, s.10].

Müasir İKT vasitəsi ilə tələbələrdə diskursiv bacarıqların inkişaf etdirərkən müəllimin öz multikultural baxışları da vacib şərtlərdəndir. Daha daqiq ifadə etsək, "multikultural müəllim" üçün müasir texnologiyaları sadəcə tətbiq etmək və tələbələrin ixtiyarına buraxmaq kifayət deyil [3, s.221]. Müşahidələr göstərir ki, müasir tələbənin qlobal dünyadakı baxışları sürətlə inkişaf edərkən, bir çox hallarda müəllim bu dünyagörüşü ilə ayaqlaşmaqdə çətinlik çəkir, yəni müasir və enerji dolu tələbələr on son texnologiyaların vasitəsilə dünyaya asanlıqla açılırlarsa, pedaqoq öz akademik və daha stabil həyat tərzini ilə bəzən bu dinamikadan geri qalır. Konkret bir misal nəzərdən keçirə bilərik: Məsələn, Youtube kanalında izlənilən video materiallarının geniş spektri tələbələrin hətta dörs-döndən karə faaliyyətdə plüralistik, çoxəhatlı və mədəni özünəməxsusluğunu mönimləşdirən yardımçı olur. Müəllimin darsda təqdim etdiyi diskursiv bacarıqlara yönəlmış müəyyən bir video material artıq onlara maraqsız və ya "çoxdan tanış" təsiri bağışlaya bilər. İkinci bir misal isə internet yazışmalarında dünyanın bütün vətəndaşları ilə olduqca aktiv olan tələbələrin müxtəlif mədəniyyətlərə daha tez açılmasıdır. Bu zaman tələbələrin əldə etdikləri bilik və bacarıqlar kommunikativ istiqamətdə daha praktik xarakter daşıyır. Yalnız fənn programına əsaslanan pedaqoq isə öz işini akademik çərçivəyə uyğun qurur və praktik cəhətdən daha irəli gedən tələbənin kommunikativ səriştəsin-

dən xəbərsiz olur. Bu o deməkdir ki, nə qədər çətin olsa da, pedaqoq gənc nəslin multikultural və İKT baxışları ilə tanış olmalı və texnoloji vasitəni tətbiq edərkən bu problemləri nəzərə almalıdır. Mədaniyyətin millatların həyatındaki rolunu qəbul edən, öz fəaliyyətində multikultural dəyərlərə, tolerantlıq, diaqloq və əməkdaşlıq prinsiplərinə sadıq qalan və mədəni forqları qəbul etməyə hazırlı olan müslümmən "multikultural müslümmən" söyleyişlərdir. Bunun üçün isə sosio-mədəni, pedoqoji və psixoloji sərtlər təmİN olunmalıdır [4, s. 50-51].

Təcrübəmizə əsaslanaraq deyə biliş ki, informasiya portallarına hər an asanlıqla daxil olan tələbələr dünya mədəniyyəti ilə daha tez tanış olur və diskursiyalarda daha faal iştirak edirlər. Bu, onların lügət bazalarını zənginləşdirməklə yanaşı, mövzu haqda daha çox fikir söyləmələrinə şərait yaradır. Analoji olaraq multikultural, çoxtərəfli və kütləviilmiş baxışlar ingilis dili dərslarında istənilən yazılı, istərsə də şifahi diskursiv bacarıqların sürətli inkişaf etməsinə təkan verir. Nöticə etibarilə, məsələn, "Yuppie", "Banzai", "Bloody Mary" və s. kimi sözləri dünya mədəniyyətində izləmiş tələbələr müüyyən satirik xarakterli Amerika şoularını, filmləri, diskursiv materialları izləyərkən (dərs zamanı və ya asuda vaxtralında) multikultural atmosferə asanlıqla alışmış olurlar. Bu zaman diskurs yönümlü respektiv bacarıqlar daha sürətli inkişaf edir.

Dıqqatı çeken məsələlərdən biri də İKT-nin tətbiq olunması ilə diskursiv bacarıqlar və multi-kultural baxışların paralel inkişafı zamanı meydana çıxan ziddiyyyətlərdir. Daha dəqiq desək bəzən multikultural dəyərlərin milli-mənəvi dəyərlərlə toqquşması məsələsidir. Məsələn, Qərb mədəniyyəti üçün müsbət mənada "üsyanlı" görünən bir simanın milli baxışlarımıza uyğun gəlməyən çıxışlarını göstərə bilərik. Filmlər, mahni matnları, videolar, propoqanda xarakterli reklam çərçivələri, "online" yazışmalar zamanı ifadə olunan fikirlər, başlıca dəyərlərlə fərqli yanaşma bucağı, xarici dilin öyrənmək üçün yüksəkən proqramları ilə çatdırılan informasiya və illüstrasiyalar və s. bu ziddiyyyətlərin ortaya çıxmamasına səbəb ola bilər. Bu zaman "har mədəniyyəti anlayırıv və hörəmtələ yanaşırıv, lakin öz mədəni dəyərlərimin məhv olmasına və kütləviləşmə qurbanı olmasına yol verə bilmərəm" prinsipini ilə yanaşmaq ən doğru yoldur. Son zamanlarda qlobal dünyada izlədiyimiz geopolitik proseslər, sosial-mədəni toqquşmalar, sivilizasiyalararası ziddiyyyətlər əsində müyyən dərəcədə, multikultural baxışlarda yaranan çatışmamazlıqların nəticəsi ola bilər. Heç kəsa sırr deyildir ki, İKT vasitəsi ilə ötürülmə multikultural dəyərlər bəzən yanlış macrada irəliləyişir. Buna görə gənc nəsilin İKT vasitəsi ilə əldə etdikləri informasiya mübadiləsi xüsusü diqqət tələb edir. Pedaqoji prosesdə axlaq, ədalət, insan ləyaqəti, dayanat, milli qürur, rəhm və s. kimi anlayışlar daim işıqlandırılmalı və multikultural aləmین prinsipləri güzənlənilərdir.

Qeyd etdiyimiz fikirləri ümumiləşdirərkən deya bilirik ki, müasir informasiya texnologiyaların vasitəsi ilə diskursiv bacarıq və vərdişləri formalasdırarkən bir çox multikultural məqamlar nəzərə çarpır. Bu zaman həm müəllimin, həm də tələbələrin İKT bacarıqları ilə yanşı, həm də multikultural baxışları diqqəti cəlb edir. Beləliklə, müasir texnologiyaların diskursiv bacarıqlara təsiri mədəniyyətlərlərən diaqloq fonunduna meydana çıxır.

Ədəbiyyat:

1. İham Əliyev, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 11 yanvar 2016-cı il
 2. Kamal Abdulla, Azərbaycan Respublikasının Millətlərərəsi, Multikulturalizm və Dini məsələlər üzrə Dövlət müşaviri, akademik. Azərbaycanda Multikulturalizm, Bibliqrafiya, Azərbaycan Respublikası Mədəniyyəti və Turizm nazirliyi, Azərbaycan Milli Kitabxanası, layih. rəhb. Ə.Qarayev; elmi red. K.Abdullayev; ixt. red. və burax. masul K.Tahirov; rəy.: E.Nəcəfov, A.Məmmədov; red. G.Səfəralıyeva.- Bakı, 2016.- 504 s.
 3. D.Ismayılova, English Teaching Methodology, Teaching Manual. The Ministry of Education of the Republic of Azerbaijan, AUL.) Bakı Mütarjim, 2021 – 318 s.
 4. Güney Namazov. Qloballaşan dünyada multikulturalizmin təbliğində təhsilin rolu. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Jurnalı, Dövlət və Din N. 2 (49) Mart-Aprel 2017.